

Fənn 2619 – mühasibat (maliyyə) uçotu

BÖLMƏ: 01#01

1. Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- a. Uzun xidmət müddəti;
- b. Yüksək dəyəri;
- c. Maddi-əşya forması;
- d.) Gələcək iqtisadi fayda;
- e. Yüksək likvidlik

2. Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

- a. Aktivlər=Kapital
- b. Öhdəliklər + Aktivlər
- c. Xüsusi kapital+Aktivlər
- d.) Aktivlər-Öhdəliklər
- e. Gəlirlər-Xərcər

3. Müəssisənin öhdəliklərinə nə aid deyil?

- a. Ödəniş üçün olan veksellər;
- b. Kreditor borcları;
- c. Əməyin ödənişi üzrə borclar;

- d.) Pul vəsaitlərinin ekvivalentləri;
- e. Büdcə və vergi orqanları qarşısında olan borclar;

4. Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur?

- a. Debitorlar;
- b. Xeyriyyə müəssisələri;
- c.) Kreditorlar;
- d. Anderrayterlər;
- e. Alıcılar;

5. Mühasibat balansında nə əks olunur?

- a. Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- b. Xərclər, dividendlər və xüsusi kapital;
- c. Gəlirlər, xərclər və dividendlər;
- d.) Aktivlər, öhdəliklər və xüsusi kapital;
- e. Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.

6. Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- a. Münasiblik;
- b. Etibarlılıq;

- c.) Konservativlik;
- d. Müqayisəlilik;
- e. Düzgün cavab yoxdur.

7. İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanıltmamalıdır:

- a. Müqayisəlilik;
- b.) Etibarlıq;
- c. Ardıcılıq;
- d. Proqnoz verə bilmək;
- e. Konservativlik.

BÖLMƏ: 01#02

8. Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

- a. Aktivlər=Kapital
- b. Aktivlər-Öhdəliklər=Xüsusi kapital
- c.) Aktivlər=Öhdəliklər+Xüsusi kapital
- d. Aktivlər=Gəlirlər-Xərcər
- e. Bütün yuxarıda qeyd olunan bərabərliklər.

9. Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- a. Gələcək iqtisadi fayda;
- b.) Müəssisənin cari öhdəlikləri;
- c. Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- d. Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;
- e. Bütün yuxarıda qeyd olunanlar.

10. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- a. Yaxın gələcəkdə ləğv olunacaq;
- b. Başqa müəssisə tərəfindən satın alınacaq;
- c. Dinamik inkişaf edən müəssisədir;
- d.) Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;
- e. Düzgün cavab yoxdur.

11. Əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- a. Aktivlər 6000 manat azalıb;
- b. Xüsusi kapital 6000 manat məbləğində artıb;
- c.) Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;
- d. Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;

- e. Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;

12. Gəlir nə deməkdir?

- a. Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
- b.) Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- c. Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
- d. Cari və ya gözlənilən pul ödəmələri;
- e. Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.

13. İnformasiya nə zaman münasib hesab olunur?

- a. Aşağı qiymətə əldə olunan zaman;
- b.) Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- c. Xarici istifadəçilərə təqdim olunmadıqda;
- d. Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- e. Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.

14. Əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- a. Xarici auditor tərəfindən təsdiq olunub;
- b. Bir il üçün hazırlanıb;
- c.) Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
- d. Neytraldır;
- e. Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.

15. İnformasiya o zaman münasib hesab olunur ki o:

- a. Auditor yoxlamasından keçmiş olsun;
- b. Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
- c. Obyektiv xarakter daşısın;
- d.) İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
- e. Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşısın.

16. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- a. Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- b.) Müəssisənin ləğv olunması gözləniləndə;
- c. Ədalətli dəyər maya dəyərini üstələyəndə;
- d. Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- e. Düzgün cavab yoxdur.

17. Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- a. Pul vəsaitləri əldə olunan zaman;
- b.) Gəlir əldə olunan zaman;
- c. Ayın axırında;
- d. Mənfəətdən vergi ödənilən zaman;
- e. Maliyyə hesabatı tərtib olunan zaman.

18. Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- a. Ayın axırında;
- b. İlin sonunda;
- c.) Gəlir əldə olunan zaman;
- d. Pul vəsaitlərinin əldə olunması tarixinə;
- e. Maliyyə hesabatının tərtib olunması tarixinə.

19. Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- a. Müəssisənin müştəriləri;
- b.) Gəlirlər və xərclər;
- c. Aktivlər və öhdəliklər;

- d. Müəssisənin kreditorları;
- e. Xüsusi kapital və öhdəliklər.

20. Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- a. Məhz 500 min manat xərclənən zaman;
- b. Binanın istifadə olunmasının ilk ilində;
- c.) Binanın faydalı istifadə müddətində;
- d. 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
- e. Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.

21. 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

- a.) Fevralda;
- b. Martda;
- c. İşçilər əmək haqqını alan vaxt;
- d. Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
- e. Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;

22. Hesabların korrektəsi nə üçün edilir?

- a. Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
- b.) Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
- c. Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
- d. Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
- e. Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.

23. Hesablanmış gəlir o gəlirdir ki:

- a. Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- b. Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- c.) Qazanılıb, lakin hələ əldə olunmayıb;
- d. Qazanılıb, əldə olunub və uçotda əks olunub;
- e. Əldə olunub və uçotda əks olunub.

24. Gələcək dövrün xərcləri o xərclərdir ki:

- a.) Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- b. Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- c. Tanınıb lakin hələ ödənilməyib;
- d. Tanınıb, ödənilib və uçotda əks olunub;

e. Tanınıb, lakin hələ uçotda əks olunmayıb.

25. Hesablanmış xərclər o xərclərdir ki:

- a. Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- b. Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- c.) Tanınıb lakin hələ ödənilməyib;
- d. Tanınıb, ödənilib və uçotda əks olunub;
- e. Ödənilib lakin hələ uçotda əks olunmayıb.

BÖLMƏ: 02#02

26. Dövrilik fərziyyəsinə uyğun olaraq:

- a. Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
- b. Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;
- c. Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
- d.) Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;
- e. Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.

27. X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?

- a.) 31 iyulda;
- b. 01 avqustda;
- c. 05 avqustda;
- d. 06 avqustda;
- e. 02 avqustda.

28. Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:

- a. Aktivlərlə öhdəliklərin;
- b.) Sərf olunan əməyin və əldə olunan nəticənin;
- c. Dividendlər və səhmdarların investisiyalarının;
- d. Pul məxaricinin və pul mədaxilinin;
- e. Debitor və kreditor öhdəliklərinin.

29. 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?

- a. 05 dekabr
- b. 10 dekabr

- c.) 30 noyabr
- d. 01 dekabr
- e. 30 dekabr

30. Korrektəedici yazılışlar nədir?

- a. Mühsabat uçotu sistemi lazımi şəkildə işləyərsə, lazım deyil;
- b.) Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
- c. Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
- d. Yalnız mühasibat balansı hesablarında edilir;
- e. Bütün qeyd olunanlar düzdür.

31. Korrektəedici yazılışlar nə üçün zəruridir?

- a. Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- b.) Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- c. Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;
- d. Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
- e. Düzgün cavab yoxdur.

32. Aktivlər və xərclər hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır?

- a. Öhdəliklərin uçotu ilə;
- b. Gəlirlərin uçotu ilə;
- c.) Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlar ilə;
- d. Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə;
- e. Heç vaxt yaranmır.

33. Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- a.) Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- b. Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- c. Qazanılıb, lakin hələ əldə olunmayıb;
- d. Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
- e. Əldə olunub, lakin uçotda əks olunmayıb.

34. Öhdəlik və gəlir hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- a. Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlarla;
- b. Xüsusi kapital hesabları üzrə korektəedici yazılışlarla;
- c.) Gələcək dövrün gəlirləri hesabı üzrə korektəedici yazılışlarla;
- d. Pul vəsaitlərinin uçotu hesabları üzrə korektəedici yazılışlarla;
- e. Aktivlərin uçotu hesabları üzrə korektəedici yazılışlarla;

35. Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

- a. Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- b.) Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
- c. Aktivlərin uçotu hesabının debeti və krediti
- d. Xərclərin uçotu hesabının debeti və krediti
- e. Öhdəliklərin uçotu hesabının debeti və krediti

36. Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- a. Əvvəlcədən ödənilən icarə haqqı;
- b.) Kreditlə göstərilən xidmətlər;
- c. Abunəçinin satışı;
- d. Ədəbiyyata iki illik yazılışın satışı;
- e. Bütün cavablar düzgündür.

37. Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- a. Aktivlər
- b. Gəlirlər;
- c. Gəlirlərin azalmasının kontraktiv hesabı;
- d.) Öhdəliklər;
- e. Xüsusi kapital.

BÖLMƏ: 03#01

38. İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- a. Aparatura və avadanlıq
- b. Mebel
- c.) Torpaq
- d. Alətlər və ləvazimatlar
- e. Nəqliyyat vasitələri

39. Əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

- a.) Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
- b. Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
- c. Torpaq, əmlak, mebel, avadanlıqlar;
- d. İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
- e. Torpaq, bina və tikililər.

40. Torpağın maya dəyərinə daxil deyil:

- a. Əmlak üzrə agentliklərin komissiya xərcləri;
- b.) Əmlak üzrə illik vergi;
- c. Alıcı tərəfindən ödənilən əmlak vergisi;

- d. Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
- e. Bütün qeyd olunanlar düzdür.

41. “Yığılmış amortizasiya” hesabının qalığı nəyi əks etdirir?

- a. Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- b. Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- c. Cari dövrün xərclərinə aid edilən məbləği;
- d.) Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
- e. Bütün qeyd olunanlar düzdür.

42. Əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- a. Likvidlik dəyəri;
- b. Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- c.) Əsas vəsaitlərn dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- d. Maya dəyəri;
- e. Likvidlik dəyəri və maya dəyəri.

43. Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

- a. Bərabər və obyektiv üsulla;
- b. Qısaldılmış müddətdə və etibarlı şəkildə;
- c.) Sistemativ və səmərəli əsasla;
- d. Konservativ bazar yanaşması əsasında;
- e. Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında

44. Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- a. İlk dəyərini çıxmaqla bazar dəyərinə;
- b. Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- c. Aktivin bərpa dəyərinə;
- d.) Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;
- e. Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.

45. Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- a.) Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- b. Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- c. Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;
- d. Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;
- e. Düzgün cavab yoxdur.

46. Amortizasiya hesablanması aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- a. Xətti metod;
- b. Azalan qalıq metodu;
- c.) Məhsulun həcminə bərabər silinmə metodu;
- d. Xətti metod və azalan qalıq metodu;
- e. Düzgün cavab yoxdur.

47. Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- a.) Xətti metod;
- b. Azalan qalıq metodu;
- c. Məhsulun həcminə bərabər silinmə metodu;
- d. Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
- e. Düzgün cavab yoxdur.

BÖLMƏ: 03#02

48. Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. Əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- a. 67000 manat;
- b. 60000 manat;
- c. 65000 manat;
- d.) 72000 manat;
- e. 62000 manat;

49. 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə “Torpaq” hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

- a.) 0 manat;
- b. 1000 manat;
- c. 2000 manat;
- d. 3000 manat;
- e. 1500 manat;

50. Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakı əlavə xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?

- a. 36000 manat

- b. 37690 manat
- c. 39610 manat
- d.) 39370 manat
- e. 49370 manat

51. Əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- a. Aktivin qiymətdən düşməsi;
- b. Yığılmış xərc;
- c.) Dəyərin silinməsi;
- d. Aktivin dəyərinin artması;
- e. Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.

52. Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

- a.) Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
- b. Mənəvi köhnəlmə faktoru;
- c. Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;
- d. Aktivin məqsədli istifadəsi;
- e. Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.

53. Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- a. 10,00 %;
- b. 1,00 %;
- c. 4,00 %;
- d.) 12,50 %;
- e. 8,00 %.

54. 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- a. 7200 manat;
- b. 6300 manat;
- c.) 4725 manat;
- d. 5400 manat;
- e. 9000 manat.

55. Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- a. 20%;
- b. 25%;
- c.) 40%;
- d. 5%;
- e. 50%;

56. Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- a. 60000 manat
- b.) 36000 manat
- c. 54000 manat
- d. 32400 manat
- e. 30000 manat

57. 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000

manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- a. 5000 manat
- b. 3750 manat;
- c. 7500 manat
- d.) 10000 manat;
- e. 8000 manat.

58. 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir.

Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- a. 10000 manat;
- b.) 6000 manat;
- c. 10888 manat;
- d. 6888 manat;
- e. 3000 manat.

59. 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyektini əldə edir.

Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna "Amortizasiya ayırmaları" hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

- a. 10 il
- b. 8 il
- c. 5 il
- d.) 3 il
- e. 4 il

60. Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

- a. Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;
- b. Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmində daimi saxlanmasına;
- c.) Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmində dəyişməsinə;
- d. Cari ildə gəlirin artmasına;
- e. Aktivin ədalətli dəyərinin artmasına.

61. Əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

- a.) Baş verdikcə xərclərə silinir;
- b. Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;
- c. “Yığılmış amortizasiya” hesabının debetində silinir;
- d. Əhəmiyyətli məbləğ təşkil edənə qədər heç yerdə əks olunmur;

- e. Uçotda və maliyyə hesabatında əks olunmur.

BÖLMƏ: 04#01

62. Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- a. Fiziki xassəyə malik olmayan
- b.) Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- c. Daimi və ya uzun müddət gəlir gətirən
- d. Yüksək dəyəərə malik olan
- e. Yüksək likvidli

63. Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- a. Yüksək dəyəri ilə;
- b. Uzun faydalı istifadə müddəti ilə;
- c.) Maddi-əşya formasının olmaması ilə;
- d. Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- e. Nisbətən yüksək likvidliyi ilə

64. Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- a. Cari istehsal və tədavül xərclərinə
- b.) Uzunmüddətli investisiyalara

- c. Maliyyə qoyuluşlarına
- d. Xüsusi kapitala
- e. Qısamüddətli öhdəliklərə.

65. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- a. Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- b. Eksport qiymətləndirmə
- c.) Razılaşdırılmış dəyərlə
- d. Düzgün cavab yoxdur
- e. Qalıq dəyərilə

66. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- a. Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- b. Eksport qiymətləndirmə
- c. Qalıq dəyərilə
- d.) Razılaşdırılmış dəyərlə
- e. Düzgün cavab yoxdur

67. Hansı aktiv 38 “Qeyri-maddi aktivlər”-in tətbiqi sferasına aid deyil?

- a. Ticarət nişanı
- b. Proqram təminatı
- c. Lisenziya və franşıza
- d.) Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- e. Firma adları

68. Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- a. MHBS 16 “Əsas vəsaitlər”
- b. MHBS 38 “Qeyri-maddi aktivlər”
- c. MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- d. MHBS 17 “İcarə”
- e.) MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”

69. Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- a. İlk dəyərə və faydalı iqtifadə müddətinə
- b.) Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
- c. İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə
- d. Qalıq dəyəri və istismar yerinə
- e. Faydalı istifadə müddətinə və istismar yerinə

BÖLMƏ: 04#02

70. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- a. Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
- b. Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
- c.) Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- d. Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir
- e. Düzgün cavab yoxdur

71. Əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- a.) Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
- b. Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- c. Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
- d. Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- e. Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot

72. MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

- a. Aktiv əldə olunanda
- b.) Aktiv istifadə üçün yararlı olduğu zaman
- c. Aktiv tanınanda
- d. Aktiv mədaxil olunanda
- e. Hesablanmır

73. Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- a. 5000 manat
- b. 14000 manat
- c.) 3500 manat
- d. 1500 manat
- e. 6500 manat

74. Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- a. Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət
- b. Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi
- c. Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
- d. Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün

alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi

- e.) Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi

75. Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- a. Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- b. Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- c.) Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- d. Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər
- e. Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər

76. Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

- a. Firma şüarları
- b. Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
- c. Patent və mal nişanları
- d. Ticarət markaları
- e.) Sərnişinlərin daşınmasına icazə və istehsal kvotaları

77. Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- a. Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- b.) Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
- c. Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
- d. Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına
- e. Düzgün cavab yoxdur

78. Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- a.) İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- b. Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
- c. İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- d. Qalıq dəyəri və istismar yerinə
- e. Faydalı istifadə müddətinə və istismar yerinə

79. Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- a.) Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- b. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri”
”

- c. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- d. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”
- e. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

80. Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- a. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- b. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
- c. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- d.) Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- e. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

81. İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- a. Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- b.) Dt 202 “İstehsalat məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- c. Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

- d. Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- e. Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

82. Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- a. Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- b. Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- c.) Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- d. Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- e. Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

83. Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya necə hesablanır?

- a.) Ümumiyyətlə hesablanmır
- b. Azalan qalıq metodu ilə
- c. İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
- d. Xətti metodla

- e. Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır

BÖLMƏ: 05#01

84. Maliyyə qoyuluşu – nəyə investisiya qoyuluşudur?

- a. Əsas vəsaitlərə
- b.) Başqa müəssisələrin nizamnamə kapitalına
- c. Qeyri-maddi aktivlərə
- d. İstehsal ehtiyatlarına
- e. Torpaq sahələrinə

85. Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- a. Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- b. Qoyuluşun müddətinə və yerinə
- c. Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- d.) Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- e. Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə

86. Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- a. İnvestisiya və qeyri-investisiya
- b.) Dövlət və qeyri-dövlət
- c. Pay və borc
- d. Adlı və təqdim edənə
- e. Pul bazarına və kapital bazarına

87. Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- a.) Pay və borc
- b. Dövlət və qeyri-dövlət
- c. Adlı və təqdim edənə
- d. İnvestisiya və qeyri-investisiya
- e. Pul bazarına və kapital bazarına

88. İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- a. Pay və borc
- b.) Törəmə, asılı və sair müəssisələr
- c. Dövlət və qeyri-dövlət
- d. İnvestisiya və qeyri-investisiya
- e. Pul bazarına və kapital bazarına

89. Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- a. Pay və borc
- b. Dövlət və qeyri-dövlət
- c. Adlı və təqdim edənə
- d. İnvestisiya və qeyri-investisiya
- e.) Pul bazarına və kapital bazarına

90. Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- a. Pay və borc
- b. Dövlət və qeyri-dövlət
- c. Adlı və təqdim edənə
- d. İnvestisiya və qeyri-investisiya
- e.) Pul bazarına və kapital bazarına

91. Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- a. Xeyriyyə
- b.) Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəşti əldə etmək üçün
- c. Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün

- d. Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
- e. Düzgün cavab yoxdur

92. Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- a.) Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
- b. Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
- c. Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
- d. Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
- e. Düzgün cavab yoxdur

93. Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- a.) Mənfəət
- b. Nizamnamə kapitalı
- c. Gələcək xərclər və ödəmələr üçün ehtiyat
- d. Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
- e. Bankın uzunmüddətli kreditləri

94. Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- a. Bankın uzunmüddətli kreditləri
- b.) Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
- c. Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- d. Vergi üzrə büdcə qarşısında olan borclar
- e. Hesabat ilinin bölüşdürülməmiş mənfəəti

95. Qiymətli kağızların nominal dəyəri nədir?

- a. İlk yerləşdirmə zamanı onların satış qiyməti
- b.) Qiymətli kağızların blankında göstərilən məbləğ
- c. Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- d. Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- e. Düzgün cavab yoxdur

96. Qiymətli kağızların emissiya dəyəri nədir?

- a.) İlk yerləşdirmə zamanı onların satış qiyməti
- b. Qiymətli kağızların blankında göstərilən məbləğ
- c. Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- d. Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- e. Düzgün cavab yoxdur

97. Qiymətli kağızların kurs dəyəri nədir?

- a. İlk yerləşdirmə zamanı onların satış qiyməti
- b. Qiymətli kağızların blankında göstərilən məbləğ
- c.) Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- d. Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- e. Düzgün cavab yoxdur

98. Pay qiymətli kağızlarına aiddir:

- a.) Səhmlər
- b. İstiqrazlar
- c. Veksellər
- d. Əmanət kitabçaları
- e. Depozit sertifikatı

99. Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- a.) Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- b. Alış dəyəri ilə
- c. Qalıq dəyəri ilə
- d. Bərpa dəyəri ilə
- e. Nominal dəyəri ilə

BÖLMƏ: 05#02

100. Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- a. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - b. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 641 “Fövqəladə gəlirlər”
 - c. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - d.) Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”
 - e. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
101. Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- a.) Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 - b. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
 - c. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - d. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
 - e. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”

102. Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- a. Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - b. Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - c.) Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - d. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - e. Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
103. Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?
- a. Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - b. Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - c.) Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - d. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - e. Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
104. Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?
- a. Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

- b. Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- c. Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- d. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- e.) Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

105. İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- a.) Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
- b. Faiz və icarə haqqı şəklində
- c. Faiz, dividend və kapitalın dəyərinin artması şəklində
- d. Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
- e. Kapitalın dəyərinin artması şəklində

106. Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- a. Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- b.) Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- c. Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- d. Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

- e. Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qismüddətli investisiyalar”

107. Əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- a. Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- b. Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- c.) Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- d. Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- e. Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

108. Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- a.) 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- b. 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- c. 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- d. 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- e. 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

109. Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- a. Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
 - b.) Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - c. Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
 - d. Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
 - e. Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 234 "Digər qısamüddətli investisiyalar"
110. Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- a. Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
 - b. Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
 - c. Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
 - d. Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
 - e.) Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
111. İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?
- a. Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
 - b. Faiz və icarə haqqı kimi

- c. Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- d.) İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- e. Dividend və kapitalın dəyərinin artması kimi

112. Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- a.) MHBS 16 “Əsas vəsaitlər”
- b. MHBS 40 “İnvestisiya mülkiyyəti”
- c. MHBS 38 “Qeyri-maddi aktivlər”
- d. MHBS 11 “Tikinti üzrə müqavilələr”
- e. MHBS 17 “İcarə”

BÖLMƏ: 06#01

113. Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- a. Hər gün;
- b. Hər ay;
- c. Hər il;
- d.) Bilavasitə satış zamanı;
- e. Hər kvartal.

114. Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?
- a. Alıcının kommersiya xərclərinin;
 - b.) Satıcının əməliyyat xərclərinin;
 - c. Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
 - d. Satıcının gəlirinin kontrhesabı üzrə qalığın;
 - e. Düzgün cavab yoxdur.
115. Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?
- a. Əməliyyat xərci;
 - b.) Satılmış malın maya dəyəri;
 - c. Satış zamanı endirimlər;
 - d. Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
 - e. Düzgün cavab yoxdur.
116. Mal ehtiyatları harada əks olunur?
- a. Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
 - b. Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
 - c.) Mühasibat balansında dövriyyə aktivlərinin tərkibində;
 - d. Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;
 - e. Maliyyə hesabatında öz əksini tapmır.

117. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?
- a. Xammal;
 - b. Bitməmiş istehsal
 - c.) Hazır məhsul;
 - d. Anbarda olan material;
 - e. Xammal və anbarda olan material
118. Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?
- a. Satılmış malların maya dəyəri;
 - b. Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
 - c.) Alınmış malların maya dəyəri;
 - d. Satış üçün mövcud olan bütün malların maya dəyəri;
 - e. Düzgün cavab yoxdur.

BÖLMƏ: 06#02

119. Əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliyi nəyə bərabərdir?
- a. 60 %
 - b.) 40 %

- c. 20 %
- d. 50 %
- e. 25 %

120. Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

- a. 60%
- b. 75%
- c. 40%
- d.) 25%
- e. 50%

121. İnventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- a. Onun fiziki mövcudluğu;
- b.) Həmin mala üzrə mülkiyyət hüququ;
- c. Menecerlərin peşəkar rəyi;
- d. Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;
- e. Düzgün cavab yoxdur.

122. Əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:
- a.) Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;
 - b. Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
 - c. Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;
 - d. Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
 - e. Düzgün cavab yoxdur.

123. Konsiqnasiya müqaviləsinə görə:
- a.) Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
 - b. Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;
 - c. Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;
 - d. Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
 - e. Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.

124. Alış zamanı ödənilən fraxtın dəyəri:
- a.) Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;

- b. Alış hesabına görə kontrhesabdır;
- c. Daimi hesabdır;
- d. Adətən kredit qalığına malik olur;
- e. Daimi hesabdır və kredit qalığına malik olur.

125. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- a. Satılmış malların maya dəyəri;
- b.) Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- c. Xalis alış;
- d. Bütün alınan malların maya dəyəri;
- e. Alınmış malların bazar qiyməti;

126. Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- a. 32500 manat;
- b.) 29375 manat;
- c. 31875 manat;
- d. 27875 manat;

e. 21625 manat.

127. Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:
- a. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
 - b. Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
 - c. Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
 - d.) Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
 - e. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.

BÖLMƏ: 07#01

128. Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?
- a. Şəxsi hesab
 - b. Hesablaşma-ödəniş cədvəli
 - c.) İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
 - d. İş vaxtından istifadənin uçotu tabeli
 - e. İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
129. İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?
- a. Şəxsi hesab

- b. Hesablaşma-ödəniş cədvəli
- c. İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- d. İş vaxtından istifadənin uçotu tabeli
- e.) İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)

130. İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- a. Hesablaşma-ödəniş cədvəli
- b.) İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
- c. Ödəniş cədvəli
- d. Hesablama cədvəli
- e. Şəxsi hesab

131. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- a. Kütləvi
- b. Seriyalı
- c.) Fərdi
- d. Kütləvi və seriyalı
- e. Düzgün cavab yoxdur

132. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?
- a. Kütləvi
 - b.) Seriyalı
 - c. Fərdi
 - d. Kütləvi və seriyalı
 - e. Düzgün cavab yoxdur
133. İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?
- a.) Kütləvi
 - b. Seriyalı
 - c. Fərdi
 - d. Kütləvi və seriyalı
 - e. Düzgün cavab yoxdur
134. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?
- a.) Xüsusi işə görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
 - b. Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba
 - c. Marşrut vərəqəsi və şəxsi hesaba
 - d. Şəxsi hesab və hesablaşma cədvəlinə

e. Hesablaşma və ödəniş cədvəlinə

135. Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

- a. Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
- b. Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmnin
- c. Xalis mənfəət məbləminin
- d.) Hesablanmış əmək haqqı məbləğinin
- e. Ümumi mənfəət məbləğinin

136. Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

- a. İstirahət günlərində iş
- b. İş vaxtından əlavə iş
- c. Bayram günlərində iş
- d. Süd əmizdirən anaların işində fasilələr
- e.) İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar

137. Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

- a.) Məhsulun (işin, xidmətin) maya dəyəri
- b. Bölüşdürülməmiş mənfəət

- c. Nizamnamə və ehtiyat kapitalı
- d. Əlavə kapital
- e. Xalis mənfəət

138. Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

- a. Müəssisə rəhbəri
- b. Kollektiv müqaviləsi
- c. Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- d.) Azərbaycan Respublikasının Hökuməti
- e. Əmək müqaviləsi (sazişi)

139. Əməyin ödənilməsinin əsas formaları hansılardır?

- a. Əsas və vaxtamuzd
- b.) Vaxtamuzd və işəmuzd
- c. Əsas və əlavə
- d. İşəmuzd və əlavə
- e. Vaxtamuzd və əlavə

140. İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- a.) Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - b. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
 - c. Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - d. Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - e. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
141. Əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- a. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
 - b.) Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 - c. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
 - d. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - e. Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
142. Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?
- a. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
 - b. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 - c.) Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

- d. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- e. Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

143. Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- a. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- b. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- c. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- d.) Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- e. Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

144. Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- a. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- b.) Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- c. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- d. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- e. Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

145. Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- a. Həmkarlar təşkilatına üzvlükdən
- b.) İş stajından və orta əmək haqqından
- c. İş stajından
- d. Orta əmək haqqından
- e. Həmkarlar təşkilatına üzvlükdən və iş stajından

146. İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar” hesabının krediti hansı hesabın debeti ilə müxəbirələşir?

- a. 711 “Kommersiya xərcləri”
- b. 761 “Fövqəladə xərclər”
- c.) 721 “İnzibati xərclər”
- d. 751 “Maliyyə xərcləri”
- e. 202 “İstehsalat ehtiyatları”

147. Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- a. 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- b. 521 “Vergi öhdəlikləri”

- c. 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- d. 538 “Digər qısamüddətli kreditor borcları”
- e.) 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

BÖLMƏ: 08#01

148. Xərclər tanınır:

- a. balansda;
- b. kapitalda dəyişikliklər haqqında hesabatda;
- c.) mənfəət və zərər haqqında hesabatda;
- d. pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- e. heç bir cavab düz deyil;

149. Sair əməliyyat xərclərinə aiddir.

- a. torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
- b. hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;
- c. cərimələr və sair analogi ödənişlər;
- d. yenidənqiymətləndirmədən olan zərərlər;
- e.) bütün cavablar düzdür;

150. Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?
- a. etibarlılıq, tamlıq;
 - b. təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
 - c. hesablama metodu ilə uçot;
 - d. əhəmiyyətlik;
 - e.) təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
151. Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:
- a. daimi və dəyişən xərclərə;
 - b. istehsal və qeyri istehsal xərclərinə;
 - c.) birbaşa və dolaylı xərclərə;
 - d. planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
 - e. bir elementli və kompleks xərclərə;
152. Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:
- a.) iqtisadi elementlər üzrə xərclərin;
 - b. kalkulyasiya maddələri üzrə xərclərin;
 - c. tam maya dəyərində əks olunmuş xərclərin;
 - d. istehsal maya dəyərində əks olunmuş xərclərin;

e. düzgün cavab yoxdur;

153. İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

a.) bir elementli və kompleks xərclərə;

b. istehsal və qeyri istehsal xərclərinə;

c. daimi və dəyişən xərclərə;

d. planlaşdırılmış və planlaşdırılmamış xərclərə;

e. bütün cavablar düzdür.

154. Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

a.) ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;

b. müəsisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;

c. bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;

d. istehsal xərclərinin bütün siyahısı;

e. düzgün cavab yoxdur;

155. Dolayı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- a. mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
- b. köməkçi materiallar və komplektləşdirici məmulatlar;
- c. sex binalarının saxlanılması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- d. ümumtəsərrüfat (inzibatı-idarəetmə) xərcləri;
- e.) mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanılması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlaka vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;

156. D-t 202 “İctehsalat xərcləri”, K-t 201 “Material ehtiyatları” mühasibat yazılışı nəyi əks etdirir.

- a. hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- b. istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- c. köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- d.) istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- e. bütün cavablar düzdür;

157. D-t 202 “İctehsalat xərcləri”, K-t 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər” mühasibat yazılışı nəyi əks etdirir.

- a. müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;

- b. büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
- c. tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;
- d.) əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;
- e. bütün cavablar düzdür;

BÖLMƏ: 08#02

158. Xərclər:

- a. Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;
- b. Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- c. Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;
- d.) səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- e. bütün cavablar düzdür;

159. MMUS 1 “Maliyyə hesabatlarının təqdimatı üzrə” hesabatda xərclər təsnifləşdirilir.

- a. funksiyalar üzrə;

- b. mahiyyəti üzrə;
- c. tanınma kriteriyası üzrə;
- d.) funksiyaları və mahiyyəti üzrə;
- e. bütün cavablar düzdür;

160. Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

- a. satışın maya dəyərinə daxil edilən xərclər;
- b. kommersiya xərcləri;
- c. inzibati xərclər;
- d. ƏDV;
- e.) satışın maya dəyərinə daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;

161. İstehsal xərclərinə aşağıdakılar daxildir.

- a. müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
- b.) məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- c. idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- d. satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- e. bütün cavablar düzdür;

162. Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.
- a. kreditlər və borclar üzrə faiz xərcləri;
 - b. maliyyə icarəsi üzrə faiz xərcləri;
 - c. əməliyyat icarəsi üzrə faiz xərcləri;
 - d. maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
 - e.) kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;

163. MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında “Maliyyə hesabatlarının təqdimatı üzrə” müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər.
- a.) müəssisənin adi fəaliyyəti zamanı mütamadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
 - b. müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
 - c. müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və komersiya xərcləri;
 - d. şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;
 - e. bütün cavablar düzdür;

164. Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- a. material xərcləri;
- b. əmək haqqı xərcləri;
- c. amortizasiya xərcləri;
- d. ümumtəsərrüfat (idarəetmə) xərcləri;
- e.) material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;

165. Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- a.) təbii fəlakət , yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- b. ziyanın işçi tərəfindən ödənilməsi;
- c. yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;
- d. obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
- e. bütün cavablar düzdür.

166. Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- a. məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- b. əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- c. təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- d. şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;

- e.) məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;

167. Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər.

- a. bir elementli və kompleks xərclərə;
- b. məhsuldar və qeyri məhsuldar xərclərə;
- c.) daimi və dəyişən xərclərə;
- d. şərti daimi və şərti dəyişən xərclərə;
- e. daimi və kompleks xərclərə;

168. Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

- a. bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- b. istehsal xərclərinin bütün siyahısı;
- c.) müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- d. ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;
- e. bütün cavablar düzdür;

169. İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

- a. D-t 202 “İctehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
- b. D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”
- c. D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”
- d.) D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”
- e. düzgün cavab yoxdur;

170. Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- a. D-t 202 “İctehsalat xərcləri”, K-t 711 “Kommersiya xərclər”
- b. D-t 204 “Hazır məhsul”, K-t 731 “Sair əməliyyat xərcləri”
- c. D-t 601 “Satış”, K-t 711 “Kommersiya xərcləri”
- d. D-t 801 “Ümumi mənfəət”, K-t 701 “Satışın maya dəyəri”
- e.) D-t 801 “Ümumi mənfəət”, K-t 711 “Kommersiya xərcləri”

BÖLMƏ: 09#01

171. Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

- a. əhəmiyyətlik;

- b. dürüstlük və tamlıq;
- c.) təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;
- d. ehtiyatlılıq;
- e. bütün cavablar düzdür;

172. Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- a. məhsul və mal satışından əldə olunan gəlirlər;
- b. göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- c. podrat müqavilələri üzrə gəlirlər;
- d. əsas vəsaitlər satışından əldə olunan gəlirlər;
- e.) məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;

173. Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- a. Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- b. Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
- c. Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- d. Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;

- e.) Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;

174. Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- a. Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- b. Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;
- c. Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analoji məbləğlər;
- d. İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər
- e.) Bütün cavablar düzdür;

175. Əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- a.) 601” Satış; 602” Satılmış malların qaytarılması və ucuzlaşdırılması; 603 “Verilmiş güzəştlər;
- b. 611 “Sair əməliyyat gəlirləri”;
- c. 631 “Maliyyə gəlirləri”;
- d. düzgün cavab yoxdur;
- e. bütün cavablar düzdür;

176. Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- a.) 601 “Satış” (subhesab 601-1 “Malların satışı”)
- b. 611 “Sair əməliyyat gəlirləri”;
- c. 621 “Fəaliyyətin dayandırılmasından gəlirlər”
- d. 631 “Maliyyə gəlirləri”;
- e. düzgün cavab yoxdur.

177. Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- a.) D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 601 “Satış”;
- b. D-t 217 “Digər dısamüddətli debitor borcları”, K-t 601 “Satış”
- c. D-t 611 “Sair əməliyyat gəlirləri”, K-t 217 “Digər dısamüddətli debitor borcları”;
- d. D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 611 “Sair əməliyyat gəlirləri”;
- e. bütün cavablar düzdür;

178. Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- a.) D-t 201 “Xammal və materiallar”; K-t 611 “Digər əməliyyat gəlirləri”;
- b. D-t 201 “Xammal və materiallar”; K-t 631 “Maliyyə gəlirləri”;

- c. D-t 201 “Xammal və materiallar”; K-t 531 “Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları”;
- d. D-t 202 “İstehsalat xərcləri”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- e. bütün cavablar düzdür;

179. Əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir?
- a. D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
 - b.) D-t 214 “İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
 - c. D-t 216 “Faizlər üzrə dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
 - d. D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
 - e. düzgün cavab yoxdur;

180. D-t 223 “Bankdakı hesablaşma hesabı” K-t 611 “Sair əməliyyat gəlirləri” nəyi əks etdirir.
- a.) Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin
 - b. Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
 - c. Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;

- d. Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- e. Düzgün cavab yoxdur;

181. Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- a. 601 "Satış";
- b.) 631 "Maliyyə gəlirləri";
- c. 611 "Sair əməliyyat gəlirləri";
- d. 601, 611, 631 № hesablarda;
- e. Düzgün cavab yoxdur;

BÖLMƏ: 09#02

182. Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

- a. mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;
- b. müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
- c. gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
- d. sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
- e.) bütün cavablar düzdür;

183. Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- a.) əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
- b. müqavilənin bağlanma anında;
- c. əməliyyatın tam yekunlaşdıqdan sonra;
- d. bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;
- e. heç bir cavab düz deyil;

184. Gəlir – bu deməkdir:

- a. şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
- b. ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
- c. səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;
- d. şirkət tərəfindən edilən istənilən ticarət və topdansatış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;
- e.) bütün cavablar düzdür;

185. Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- a. görülmüş işlər haqqında hesabatda;
- b. hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;
- c. avans şəklində daxil olan pul vəsaitləri;
- d. hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;

- e.) görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilməmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;

186. Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- a. həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
- b. sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
- c. sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;
- d. sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- e.) sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;

187. Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- a. pul vəsaitləri, əmlak məbləğində;
- b.) pul vəsaitləri, əmlak, debitor borcları
- c. pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;
- d. pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
- e. düzgün cavab yoxdur

188. Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- a. hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
- b. törəmə şirkətdən olan gəlir;
- c. geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;
- d.) təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə
- e. bütün cavablar düzdür;

189. Sair əməliyyat gəlirlərinə aiddir:

- a.) aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- b. reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;
- c. proqram təminatının satışından əldə olunan gəlir;
- d. əməliyyat icarəsi üzrə gəlir;
- e. düzgün cavab yoxdur;

190. Sair əməliyyat gəlirlərinə aid deyil:

- a. Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
- b. İddia müddəti keçməmiş deponent borcları məbləğləri

- c. Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;
- d. Fəaliyyətin dayandırıldığına görə mənfəət.
- e.) Bütün cavablar düzdür;

191. Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- a. D-t 211 “Kassa”; K-t 217 “Digər dısamüddətli debitor borcları”;
- b. D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”;
- c.) D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- d. D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- e. bütün cavablar düzdür;

192. Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

- a. D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- b.) D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- c. D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- d. Düzgün cavab yoxdur;

- e. D-t 212 “Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları”;
K-t 611 “Sair əməliyyat gəlirləri”;

193. Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- a. 611 “Sair əməliyyat gəlirləri”;
- b. 631 “Maliyyə gəlirləri”;
- c.) 601 “Satış”;
- d. 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
- e. 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”;

194. 701 “Satışın maya dəyəri” hesabının debet dövrüyyəsində əks etdirilir:

- a. məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;
- b. istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
- c. istehsal aktivlərinin amortizasiyası ;
- d. kommersiya xərcləri;
- e.) məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;

195. Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- a.) Kassa mədaxil orderi
- b. Qəbul aktı
- c. Mədaxil qaiməsi
- d. Avans hesabatı
- e. Düzgün cavab yoxdur

196. Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?

- a. Avans hesabatı
- b. Məxaric qaiməsi
- c. Kassa mədaxil orderi
- d.) Kassa məxaric orderi
- e. Düzgün cavab yoxdur

197. Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

- a.) Dt 221 “Kassa”, Kt 601 “Satış”
- b. Dt 221 “Kassa”, Kt 204 “Hazır məhsul”

- c. Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- d. Dt 221 “Kassa”, Kt 661 “Sair əməliyyat gəlirləri”
- e. Düzgün cavab yoxdur

198. Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- a. Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- b. Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- c. Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- d.) Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- e. Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 221 “Kassa”

199. İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- a. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- b. Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- c. Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- d.) Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bank hesablaşma hesabları”

e. Düzgün cavab yoxdur

200. Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasbat yazılışı ilə rəsmiləşdirilir:

- a. Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"
- b. Dt 512 "Qısamüddətli zəmanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- c. Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- d. Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- e.) Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"

201. İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

- a. Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- b. Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- c.) Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- d. Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- e. Bütün cavablar düzdür

202. Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- a.) Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı) - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri” - Dt 731 “Sair əməliyyat xərcləri”,
 - b. Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
 - c. Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
 - d. Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri”
 - e. Düzgün cavab yoxdur.
203. Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- a. Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
 - b.) Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 “Ümumi mənfəət (zərər)”
 - c. Dt 221 “Kassa”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - d. Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 “Sair əməliyyat gəlirləri”
 - e. Düzgün cavab yoxdur.

204. Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:
- a. 601 "Satış"
 - b. 611 "Sair əməliyyat gəlirləri"
 - c. 631 "Maliyyə gəlirləri"
 - d.) 801 "Ümumi mənfəət (zərər)"
 - e. Bütün cavablar düzdür
205. Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?
- a. Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - b. Dt 601 "Satış", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
 - c. Dt 601 "Satış", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
 - d. Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
 - e.) Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
206. Əvvəl ümitsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir:
- a. Dt 221 "Kassa", Kt 222 "Yolda olan pul köçürmələri"
 - b.) Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

- c. Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- d. Dt 223 “Bank hesablaşma hesabları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- e. Düzgün cavab yoxdur

207. Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- a.) Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- b. Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- c. Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- d. Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- e. Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”

208. Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- a.) Dt 223 “Bank hesablaşma hesabları”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- b. Dt 223 “Bank hesablaşma hesabları”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

- c. Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- d. Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- e. Bütün cavablar düzdür

209. Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir:

- a. Dt 701 “Satışın maya dəyəri”, Kt 601 “Satış”
- b. Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- c. Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- d.) Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 601 “Satış”
- e. Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 601 “Satış”

210. Ümidsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir:

- a. Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
- b.) Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- c. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- d. Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
- e. Düzgün cavab yoxdur.

211. Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:
- a. Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
 - b. Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
 - c.) Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - d. Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
 - e. Düzgün cavab yoxdur.
212. Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:
- a. Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
 - b. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - c. Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - d. Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - e.) Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

213. Əsas əməliyyat fəaliyyətindən mənfəət ağaşıdakılar hesabına formalaşır:

- a. Məhsul (iş, xidmət) satışı
- b. Mal satışı
- c. Royalti
- d. Əməliyyat icarəsi
- e.) Bütün cavablar düzdür

214. İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- a. Dt 601 "Satış", Kt 701 "Satışın maya dəyəri"
- b.) Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- c. Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- d. Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- e. Düzgün cavab yoxdur

215. Materialların inventarizasiyası zamanı aşkar olunan artıqgəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

- a. Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- b. Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 201 "Material ehtiyatları"

- c.) Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- d. Dt 202 “İstehsal ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- e. Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

216. İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditor borcu silinmişdir:

- a. Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, 538 “Digər qısamüddətli kreditor borcları”
- b. Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- c.) Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- d. Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- e. Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

217. Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- a. Dt 201 “Material ehtiyatları”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- b. Dt 201 “Material ehtiyatları”, Kt 202 “İstehsal ehtiyatları”
- c. Dt 207 “Digər ehtiyatlar”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- d. Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- e.) Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

218. Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- a. Dt 204 “Hazır məhsul”, Kt 202 “İstehsal ehtiyatları”
- b. Dt 204 “Hazır məhsul”, Kt 342 “Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər”
- c. Dt 204 “Hazır məhsul”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- d.) Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- e. Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

219. Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- a. Dt 205 “Mallar”, Kt 601 “Satış” (601-1 “Malların satışı” subhesabı)
- b.) Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- c. Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- d. Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- e. Dt 205 “Mallar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

220. Xarici malsatanlardan alınmış quraşdırılasi avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:
- a. Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - b. Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - c. Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
 - d. Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - e.) Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Dt 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
221. Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:
- a. Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - b. Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - c. Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - d.) Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - e. Bütün cavablar düzdür

222. Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:
- a.) Dt 223 "Bank hesablaşma hesabları", Kt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - b. Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - c. Dt 223 "Bank hesablaşma hesabları", Kt 631 "Maliyyə gəlirləri"
 - d. Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - e. Bütün cavablar düzdür

223. Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:
- a.) Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
 - b. Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
 - c. Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
 - d. Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
 - e. Bütün cavablar düzdür

224. Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

- a. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- b. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
- c.) Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- d. Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
- e. Düzgün cavab yoxdur.

225. Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfi məzənnə fərqi əks etdirilib:

- a. Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesablari”
- b. Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesablari”
- c. Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 223 “Bank hesablaşma hesablari”
- d.) Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesablari” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- e. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

BÖLMƏ: 12#01

226. Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- a. Əmtəə xarakterli
- b.) Qeyri-əmtəə xarakterli
- c. Maliyyə xarakterli
- d. Qarışıq xarakterli
- e. Bütün cavablar düzdür

227. büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- a. hesab-faktura
- b. çeklərlə
- c. akkreditivlərlə
- d.) ödəmə tapşırığı ilə
- e. çek və akkreditivlərlə

228. müəssisənin əmlakına vergi hesabladiqda aşağıdakı mühasibat uçotu yazılışı verilir?

- a.) d-t 801 «ümumi mənfəət (zərər)», k-t 521 «vergi öhdəlikləri»
- b. d-t 721 «inzibati xərclər», k-t 521 «vergi öhdəlikləri»
- c. d-t 731 «sair əməliyyat xərcləri», k-t 521 «vergi öhdəlikləri»
- d. d-t 601 «satış», k-t 521 «vergi öhdəlikləri»
- e. d-t 202 «istehsalat xərcləri», k-t 521 «vergi öhdəlikləri»

229. satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə ədv hesabladiqda aşağıdakı mühasibat uçotu yazılışı verilir:

- a.) d-t 601 «satış», k-t 521 «vergi öhdəlikləri»
- b. d-t 801 «ümumi mənfəət (zərər)», k-t 521 «vergi öhdəlikləri»
- c. d-t 521 «vergi öhdəlikləri», k-t 601 «satış»

- d. d-t 343 «keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», k-t 521 «vergi öhdəlikləri»
- e. d-t 521 «vergi öhdəlikləri», k-t 343 «keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

230. mənfəət vergisinin vergiqoyma obyektlərinə aid edilir:

- a.) vergiyə cəlb olunma mənfəət
- b. mühasibat mənfəəti
- c. xalis mənfəət
- d. bölüşdürülməmiş mənfəət
- e. güzəştləri nəzərə almaqla mənfəət

231. təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- a.) d-t 161 «mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», k-t 521 «vergi öhdəlikləri»
- b. d-t 801 «ümumi mənfəət (zərər)», k-t 161 «mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- c. d-t 161 «mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», k-t 421 «mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- d. d-t 521 «vergi öhdəlikləri», k-t 161 «mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- e. bütün cavablar düzdür

232. təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- a. d-t 731 «sair əməliyyat xərcləri», k-t 421 mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- b. d-t 801 «ümumi mənfəət (zərər)», k-t 422 «digər təxirə salınmış vergi öhdəlikləri»
- c. d-t 901 «cari mənfəət vergisi üzrə xərclər», k-t 421 «mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- d.) d-t 902 «təxirə salınmış mənfəət vergisi üzrə xərclər», k-t 421 «mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

e. bütün cavablar düzdür.

BÖLMƏ: 13#01

233. Kapital nədir?

- a. İstehsal potensialının müəyyən səviyyəsidir
- b. Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir
- c. Mühasibat balansının passivinin məbləğidir
- d.) Öhdəlikləri çıxdıqdan sonra müəssisə aktivlərinin məbləğidir
- e. Düzgün cavab yoxdur

234. Kapitalın tərkibinə daxildir:

- a. Təsisçilərdən alınan uzunmüddətli borclar
- b. Nizamnamə kapitalı
- c. Bölüşdürülməmiş mənfəət
- d. Gözlənilən ödəmələr üçün ehtiyatlar
- e.) Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət

235. Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- a. Əsas vəsaitlərin

- b. Qeyri-maddi aktivlərin
- c. Pul vəsaitlərinin
- d. Pul vəsaitlərinin ekvivalentlərinin
- e.) Bütün cavablar düzdür

236. Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- a. Səhmdar cəmiyyətin nizamnaməsində göstərsin
- b. Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin
- c. Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
- d.) Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa
- e. Bütün cavablar düzdür

237. Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

- a. Nizamnamə ilə
- b. Qanunvericiliklə
- c. AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən
- d. Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
- e.) Nizamnamə ilə, qanunvericiliklə

238. Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- a. Əsas vəsaitlərin dəyərinin artırılması
- b. Qeyri-maddi aktivlərin dəyərinin artırılması
- c. Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
- d. Əvəzsiz alınan dəyərlilər
- e.) Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması

239. Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- a. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- b. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”
- c. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- d. Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 335 “Sair ehtiyatlar”
- e.) Bütün cavablar düzdür

240. Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- a.) Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
- b. Müflislik faktının təsdiq edilməsi

- c. İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri
- d. Zərərlərin ödənilməsi
- e. Düzgün cavab yoxdur

241. MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- a. İctimai əhəmiyyətli qurumlara
- b. İctimai fondlara
- c. Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
- d. Büdcə təşkilatlarına
- e.) Kommersiya müəssisə və təşkilatlarına

242. 311 "Emissiya gəliri" hesabı hansı müəssisələrdə istifadə olunur?

- a. Dostluq cəmiyyətlərində
- b. Məhdud məsuliyyətli cəmiyyətlərdə
- c. Kooperativ müəssisələrdə
- d.) Səhmdar cəmiyyətlərdə
- e. Bütün cavablar düzdür

BÖLMƏ: 14#01

243. Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- a.) Balansın
- b. Mənfəət və zərərlər haqqında hesabatın
- c. Kapitalda dəyişikliklər haqqında hesabatın
- d. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- e. Bütün cavablar düzdür

244. Öhdəliklər aşağıdakılardır:

- a. Keçmiş hadisələrdən irəli gələn borc
- b. Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- c. Səmərin itirilməsi ilə nəticələnə biləcək borc
- d. Etibarlı müəyyənləşən borcun həcmi
- e.) Bütün cavablar düzdür

245. Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

- a. Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- b. Mənfəət və zərərlər haqqında hesabatda
- c. Balansda ehtiyatlar kimi

d.) Maliyyə hesabatının qeydlərində

e. Düzgün cavab yoxdur

246. Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

a. Cari öhdəliklərə

b.) Uzunmüddətli öhdəliklərə

c. Həm cari, həm də uzunmüddətli öhdəliklərə

d. Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə

e. Düzgün cavab yoxdur

247. Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

a.) D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»

b. D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

c. D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

d. D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»

e. Bütün cavablar düzdür

248. Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?
- a. D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»
 - b. D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditör borcları»
 - c.) D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
 - d. D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
 - e. Düzgün cavab yoxdur.
249. Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:
- a. D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - b. D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
 - c.) D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»
 - d. D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
 - e. Bütün cavablar düzdür
250. D-t 751 «Maliyyə xərcləri» K-t 404 «Uzunmüddətli borclar» əks etdirir:
- a.) Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
 - b. Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri

- c. Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri
- d. Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
- e. Bütün cavablar düzdür

251. Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

- a. Jurnal-order № 5
- b. Jurnal-order № 10
- c. Jurnal-order № 1
- d.) Jurnal-order № 4
- e. Düzgün cavab yoxdur

252. 751 «Maliyyə xərcləri», K-t 401 «Uzunmüddətli bank kreditləri» nəyi əks etdirir:

- a. Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması
- b. İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
- c. İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
- d. Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
- e.) Bütün cavablar düzdür

253. Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:
- a. Mal-material qiymətlilərin satıcılardan alınması üzrə öhdəliklər
 - b. Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər
 - c. Büdcəyə ödənişlər üzrə öhdəliklər
 - d. Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər
 - e.) Bütün cavablar düzdür
254. Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:
- a. Dividendlərin ödənilməsi üzrə öhdəliklər
 - b. Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər
 - c. İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
 - d. Kreditlər üzrə öhdəliklər
 - e.) Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
255. Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?
- a. Ödəniş tapşırığı
 - b. İnkasso ilə hesablaşmalar

- c. Çek vasitəsi ilə hesablaşmalar
- d. Akkreditiv vasitəsi ilə hesablaşmalar
- e.) Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.

256. Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- a. Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- b. Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- c. Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə
- d. Verilmiş veksellərə görə olan borclar üzrə
- e.) Bütün cavablar düzdür.

257. Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- a. Normativ
- b. İlkin
- c.) Balans
- d. Plan üzrə
- e. Faktiki

258. Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?
- a. D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
 - b.) D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»
 - c. D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
 - d. D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
 - e. Düzgün cavab yoxdur.
259. Əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:
- a. D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - b.) D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
 - c. D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
 - d. D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
 - e. D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
260. Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?
- a. D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»

- b. D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- c.) D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- d. D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»
- e. Bütün cavablar düzdür

261. Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:
- a. D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
 - b. D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
 - c.) D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»
 - d. D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - e. D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»

262. D-t 502 «İşçilər üçün qısamüddətli bank kreditləri» K-t 223 «Bank hesablaşma hesabları» nəyi əks etdirir?
- a. Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
 - b. Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
 - c. Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini

- d. Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini
- e.) İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini

263. Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- a. D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- b. D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- c. D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- d. D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»
- e.) D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».

BÖLMƏ: 02#01 (SÜRƏT 29.04.2014 10:31:11)

264. Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- a.) Dövriyyə aktivlərinə;
- b. Qeyri-maddi aktivlərə;
- c. Əsas vəsaitlərə;
- d. Hesablaşmada olan vəsaitlərə;
- e. Əsas və dövriyyə aktivlərinə.

265. Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?
- a.) Xüsusi və cəlb edilmiş ;
 - b. Kapital və ehtiyatlar, borc öhdəlikləri;
 - c. Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
 - d. Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
 - e. Xüsusi kapital və sair passivlər.
266. Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?
- a.) Xüsusi və cəlb edilmiş kapital
 - b. Kapital və ehtiyatlar, borc öhdəlikləri;
 - c. Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
 - d. Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
 - e. Xüsusi kapital və sair passivlər
267. Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?
- a.) Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
 - b. Mühasibat uçotunun predmetinin tərkib hissəsi;
 - c. Müəssisənin əmlakının ümumiləşdirilməsi metodu;
 - d. Təsərrüfat proseslərinin öyrənilmə qaydası;

e. Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.

268. Mühasibat uçotunun predmetinə nələr daxildir:

- a. Təşkilatın təsərrüfat fəaliyyəti
- b. Təşkilatın əmlakı və onların yaranma mənbələri
- c.) Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- d. Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
- e. Təsərrüfat əməliyyatları

269. Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- a. Bir ildən çox xidmət edən əşyalar
- b. Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- c. Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
- d.) Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- e. Debitor borcları və pul vəsaitləri

270. Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- a. Əsas və dövriyyə vəsaitləri
- b.) Dövriyyədən kənar və dövriyyə aktivləri
- c. İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- d. Dövriyyə vəsaitləri
- e. Əmtəə və materiallar

271. Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- a. Pul vəsaitini cəlb etməklə
- b. Kapital cəlb etməklə
- c.) Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- d. Nizamnamə kapitalı – formalaşdırmaqla
- e. Bank kreditləri almaqla

272. Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- a. Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- b. Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- c.) Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
- d. Əmtəə-material ehtiyatları, kapital qoyuluşu

- e. Əsas vəsaitlər, debitor borcları

BÖLMƏ: 04#01 (SÜRƏT 03.12.2014 14:25:41)

273. Mühasibat balansının əsas növlərini sadalayın
- a. Dövri, illik, giriş
 - b. İllik, giriş və bölüşdürücü
 - c. Dövrü, sağlamlaşdırıcı və ləğv edici
 - d.) Dövrü, illik, giriş, bölüşdürücü, sağlamlaşdırıcı, ləğv edici, icmal
 - e. Sağlamlaşdırıcı və ləğvedici
274. Mühasibat balansının müəyyən edilməsinə izahat ver:
- a. Pul ifadəsində ifadə olunan əmlakın tərkibini əks etdirən məcmuu göstərici
 - b. Hesabat dövrünün informasiyalarını əks etdirən balans metodu
 - c. Müəyyən dövrdə təşkilatın resurslarının (aktivlərin) və öhdəliklərin (passivlərin) ümumiləşdirilməsi
 - d.) Tərkib və yerləşməsinə görə əmlakın və onun pul ifadəsilə ifadə olunan mənbəyinin ümumiləşdirilməsi və iqtisadi cəhətdən quruplaşdırılması üsulu
 - e. Müəssisənin maliyyə vəziyyətini əks etdirən bir sistem
275. Aşağıda göstərilən bölmə və qruplardan hansıları balansın passivinə aid edilir?

- a. Dövr etməyən aktivlər, əsas vəsaitlər
- b. Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər
- c.) Bank kreditləri və kreditlərə olan borclar
- d. Ehtiyatlar, məsrəflər, alınmış dəyərlilərə görə əlavə dəyər vergisi
- e. Əsas vəsaitlər və digər material dəyərliləri

276. Dövriyyə aktivləri balansın hansı bölməsində göstərilir?

- a. Balansın aktivinin I bölməsində
- b. Balansın passivinin II bölməsində
- c.) Balansın aktivinin II bölməsində
- d. Balansın passivinin I bölməsində
- e. Balansın aktivinin III bölməsində

277. Malgöndərənlər və maliyyə orqanlarına olan kreditör borcları balansın hansı hissələrində əks etdirilir?

- a. Aktivinin II bölməsində
- b.) Passivinin II bölməsində
- c. Aktivinin I bölməsində
- d. Passivinin I bölməsində
- e. Passivinin III bölməsində

278. Debitor borcları balansın hansı bölməsində əks etdirilir?
- a. Balansın aktivinin I bölməsində
 - b. Balansın passivinin I bölməsində
 - c.) Balansın aktivinin III bölməsində
 - d. Balansın passivinin II bölməsində
 - e. Balansın passivinin III bölməsində
279. Mühasibat balansı neçə bölmədən ibarətdir?
- a. Dörd bölmədən
 - b. Üç bölmə aktivdən və üç bölmə passivdən
 - c.) İki bölmə aktivdən və üç bölmə passivdən
 - d. Aktivdə üç bölmədən
 - e. Beş bölmədən
280. “Əsas vəsaitlərin amortizasiyası” və “Qeyri-maddi aktivlərin amortizasiyası” maddəsi olmayan balans necə adlanır (yəni 02,05 və ya 102, 112 №-li hesabları)?
- a. Giriş balansı
 - b. Burutta balansı
 - c.) Qəti balans
 - d. Netto balans
 - e. Giriş balansı

281. Giriş balansı hansı məqsəddə tərtib olunur?
- a. İlin axırında son nəticəni müəyyən etmək üçün
 - b.) Yeni yaradılan və fəaliyyətdə olan təşkilatın yenidən təşkili zamanı
 - c. Fəaliyyətdə olan təşkilatın ləğv edilməsi zamanı
 - d. Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması üçün
 - e. Yeni fəaliyyətə başlayan təşkilat üçün
282. Mühasibat balansının tərəflərinin mənasını təyin etmək üçün hansı terminlərdən istifadə edilir?
- a. Balansın maddə və bölmələrindən
 - b.) Balansın aktiv və passivlərindən
 - c. Balansın valyuta bölmələrindən
 - d. Balansın yekun və nəticələrindən
 - e. Balansın aktiv və passivinin bərabərliyindən
283. Balansın hansı elementi əsas element hesab edilir?
- a. Mühasibat uçotunun hesabları
 - b.) Balansın maddələri
 - c. Balansın valyutası

- d. Balansın bərabərliyi
- e. Balansın aktiv və passivinin eyniliyi

284. Təsərrüfat əməliyyatlarının təsiri ilə balansın dəyişməsinin hansı növləri mövcuddur:

- a. Balans dəyişməsinin iki növü
- b. Balans dəyişməsinin bir növü
- c.) Balans dəyişməsinin dörd növü
- d. Balans dəyişməsinin beş növü
- e. Balans dəyişməsinin üç növü

285. Balansın aktivi hansı bölmələrdən ibarətdir?

- a.) Dövriyyədən kənar və dövriyyə aktivləri
- b. Əsas vəsaitlər və istehsal ehtiyatları
- c. Əsas vəsaitlər və dövriyyə aktivləri
- d. Əsas vəsaitlər və qeyri-maddi aktivlər
- e. İstehsalat ehtiyatları və pul vəsaitləri

BÖLMƏ: 05#01 (SÜRƏT 03.12.2014 14:25:53)

286. Mühasibat uçotunun hesablar planı özündə neçə bölməni əks etdirir?

- a. 10 bölməni

- b. 8 bölməni
- c. 6 bölməni
- d.) 9 bölməni
- e. 5 bölməni

287. Hesablar planı özündə nə əks etdirir?

- a. İqtisadi cəhətdən qruplaşdırılmış eyni nişanəli sənədi
- b. Mühasibat hesabatlarının siyahısında onların iqtisadi nişanələr üzrə qruplaşdırılmış şifrələri
- c. Mühasibat uçotunu aparmaq, hesabat tərtib etmək və operativ rəhbərlik və təşkilatın fəaliyyətinin idarəedilməsi üçün zəruri olan sintetik və analitik hesabların siyahısını
- d.) Təsərrüfat fəaliyyəti hallarının (aktivlərin, öhdəliklərin, maliyyə-təsərrüfat əməliyyatlarının və s.) qruplaşdırılması və qeydiyyat sxemini özündə əks etdirən sənədlər, onlarda sintetik hesabların (birincisıra hesabların) və subhesabların (ikincisıra hesabların) adı və nömrəsini
- e. Aktivlərin, öhdəliklərin və s. qruplaşmasını

288. Yeni hesablar planı hansı ildən tətbiq edilir?

- a.) 2008
- b. 2007
- c. 2006
- d. 2005

e. 1996

289. Hesabın aktivliyini necə müəyyən etmək olar?

- a.) İqtisadi məzmununa görə balansın debet qalığına malik aktiv hissəsi üzrə
- b. Jurnal-order, köməkçi cədvəl və balans üzrə
- c. Hesabat, mühasibat uçotunun hesablar planı, analitik uçotun hesablarının siyahısı üzrə
- d. Sintetik və analitik hesablar arasındakı qarşılıqlı əlaqələr, dövriyyə və şahmat cədvəlləri üzrə
- e. Hesabın debet qalığına malik olması üzrə

290. Hesabın passivliyini necə müəyyən etmək olar?

- a. Hesabın təyinatı, kredit dövriyyəsi, balansın passiv hissəsi üzrə
- b. Kredit qalığı, iqtisadi məzmunu, debet dövriyyəsi üzrə
- c. Baş kitab, dövriyyə cədvəli, balansın aktiv hissəsi üzrə
- d.) Əmlakın əmələ gəlmə mənbələri, balansın passiv hissəsi, kredit qalığı üzrə
- e. Hesabın kredit qalığına malik olması üzrə

291. Aktiv hesablarda son qalıq necə müəyyən edilir?

- a. Kredit dövriyyədən debet dövriyyəsini çıxmaqla

- b. Debet dövrüyyəsindən kredit dövrüyyəsini çıxmaqla
- c. İlk qalığın üzərinə debet dövrüyyəsini əlavə edib kredit dövrüyyəsini onun üzərinə əlavə etməklə
- d.) İlk debet qalığının üzərinə debet dövrüyyəsini əlavə edib kredit dövrüyyəsini çıxmaqla
- e. İlk kredit qalığından kredit dövrüyyəsini çıxıb debet dövrüyyəsini əlavə etməklə

292. Passiv hesablar üzrə son qalıq necə müəyyən edilir?

- a.) İlk kredit qalığının üzərinə kredit dövrüyyəsini əlavə edib debet dövrüyyəsini çıxmaqla
- b. İlk kredit qalığının üzərinə debet dövrüyyəsini əlavə edib kredit dövrüyyəsini çıxmaqla
- c. Kredit dövrüyyəsindən debet dövrüyyəsini çıxmaqla
- d. Debet dövrüyyəsindən kredit dövrüyyəsini çıxmaqla
- e. Debet dövrüyyəsindən kredit dövrüyyəsini çıxmaqla

293. Aktiv hesabın tam açıqlamasını açıqla:

- a. Təşkilatın əmlakının uçotu üçün açılan hesab
- b. Balansın aktiv maddələrinin hərəkəti üçün açılmış hesab
- c.) Təşkilatın əmlakının tərkib və yerləşməsinə görə uçotu üçün balansın aktiv maddələrinə açılmış hesab
- d. Balansın aktiv hissəsinin birinci bölməsini uçota alan maddələri uçota almaq üçün açılmış hesab
- e. Hesablar sistemində əmlak və digər dəyərliyələrin uçotu üçün açılmış hesab

294. Passiv hesabların tam açıqlamasını açıqla:
- a. Təşkilatın əmlakının əmələ gəlmə mənbələrini uçota alan hesab
 - b. Balansın passiv maddələrinin uçotu üçün açılmış hesab
 - c.) Təşkilatın xüsusi kapital və öhdəliklərinin uçotu üçün açılmış hesab
 - d. Nizamnamə və digər kapitalların uçotunu aparmaq üçün açılmış hesab
 - e. Borc vəsaiti mənbələrinin uçotunu aparmaq üçün açılmış hesab
295. Aktiv hesabların son qalığı hansı halda təyin edilir?
- a. Debet və Kredit dövriyyələri bir-birinə bərabər olduqda
 - b. Kredit dövriyyəsi debet dövriyyəsindən çox olduqda
 - c.) İlk debet qalığı və debet dövriyyəsi, kredit dövriyyəsindən çox olduqda
 - d. Debet və kredit dövriyyəsində kənarlaşma olduqda
 - e. İlk və son qalıq məbləqləri arasında kənarlaşma olduqda
296. Passiv hesabların son qalığı hansı halda təyin edilir?
- a. Debet və kredit dövriyyələri bir-birinə bərabər olduqda
 - b. Debet dövriyyəsi kredit dövriyyəsindən çox olduqda
 - c.) İlk qalıq məbləği və kredit dövriyyəsi debet dövriyyəsindən artıq olduqda

- d. Debet və kredit dövriyyələrində kənarlaşma olduqda
- e. İlk və son qalıq məbləğləri arasında kənarlaşma olduqda

297. İki hesabın qarşılıqlı əlaqəsi necə adlanır?

- a. Mühasibat yazılışı
- b.) İkili yazılış
- c. Hesabların müxabirləşməsi
- d. Əməliyyatların hesablarda əks etdirilməsi
- e. Hesablar vasitəsilə məlumatın əldə edilməsi

298. Mühasibat uçotunun mühasibat yazılışı dedikdə nə başa düşülür?

- a. Natural göstəricinin dəyər ifadəsində qiymətləndirilməsi
- b. Hesabi hesablamanın aparılması
- c.) Hesabların müxabirləşməsinin göstərilməsi
- d. Zəruri göstəricilərin düzgün doldurulmasına nəzarət
- e. Mühasibat yazılışlarının tərtib edilməsi

299. Aktiv hesablarda yazılışların düzgün aparılması qaydasını müəyyən et.

- a. Aktiv hesablarda ilk qalıq kreditdə, artma debetdə, azalma isə kreditdə yazılır

- b. Aktiv hesablarda ilk qalıq kreditdə, artma kreditdə azalma isə debetdə yazılır
- c.) Aktiv hesablarda ilk qalıq debetdə, artma debetdə azalma isə kreditdə yazılır
- d. Aktiv hesablarda ilk qalıq debetdə, artma kreditdə azalma isə debetdə yazılır
- e. Aktiv hesablarda ilk qalıq kreditdə azalma kreditdə artma isə debetdə yazılır

300. İkili yazılışın müəyyən edilməsini tam açıqla:

- a. Təsərrüfat əməliyyatlarının mühasibat uçotunun hesablarında yazılış üsulu
- b. Hər bir təsərrüfat əməliyyatının eyni vaxtda mühasibat uçotunun hesablarında yazılması üsulu
- c.) Təsərrüfat əməliyyatının eyni məbləqdə bir hesabın debetində digər hesabın kreditində əks etdirilməsi üsulu
- d. Təsərrüfat əməliyyatının uçotda əks etdirilməsi üçün onların qruplaşdırılması üsulu
- e. Hər bir əməliyyatın uçotda əks etdirilməsində xüsusi qeydiyyatın aparılması üsulu